

Respublikada heyvandarlığın inkişaf etdirilməsinə dair

Ölkəmizdə vacib sahələrdən olan aqrar sektorun inkişaf etdirilməsi üçün zəngin təbii və iqtisadi şərait vardır. Bu zənginlikdən səmərəli və məqsədönlü istifadə edilməklə əhalinin ərzəq məhsulları ilə təmin olunması mühüm dövlət əhəmiyyəti kəsb edir.

Aqrar sahənin inkişaf etdirilməsi nə ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi diqqət verilmişdir. Kənd Təsərrüfatı məhsulları istehsalına görə keçmiş SSRİ-də geridə qalan Azərbaycan Respublikası ulu öndərin vaxtında birincilər sırasına çıxaraq 11 dəfə o dövrünə yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkədə aqrar sahənin inkişaf etdirilməsi barədə çox vacib və müstəsna dərəcədə əhəmiyyətə malik qərarlar qəbul etmişdir ki, bunun da nəticəsi göz qabağındadır.

Ölkəmizdə aqrar sahənin en müüm tərkib hissələrindən biri də heyvandarlıqdır. Heyvandarlığın əkinçilik sahələrindən fərqi ondadır ki, bu sahədə gerilik baş verdiğdə onu aradan qaldırmaq üçün ən azı 4-5 il vaxt lazımdır. Onun inkişaf etdirilməsinə gündəlik qayğı tələb olunur. İnsanlar xidmət istisna olmaqla, elə bir sahə yoxdur ki, heyvanlara xidmət qədər qayğı tələb etsin.

Respublikada heyvandarlığın vəziyyətinə nəzər salsaq aşağıdakı mənzərəni müşahidə etmək olar. Hazırda ölkədə 2693,0 min baş cəmi qaramal, o cümlədən 1258,0 min baş inek və camış, 8454,3 min baş qoyun və keçi, 30473,4 min baş quş, 68,5 min baş at və 271,7 min baş ari ailələri mövcuddur. Qaramal, qoyun-keçilər, ari ailələrinin 98-99 faizi, quşların isə 59 faizi fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının pənyə düşür.

Maraqlı burasıdır ki, iribuyuzlu heyvandarlıq təsərrüfatlarının 40 fəzində cəmi 1-4 baş, 38 fazində 5-9 baş, 19 fazində 10-19 baş, cəmi 0,2 fazində isə 100-2 min baş mal-qara saxlanılır. Qoyunçuluq təsərrüfatlarında da eyni vəziyyətdir. Quşçuluq təsərrüfatlarında isə bu rəqəmlər quşçuluq fabriklərə əlaqədar bir qədər yüksəkdir. Bu rəqəmlər onu göstərir ki, respublika üzrə hər inek və camışdan sağlanan südün miqdarı daha çoxdur. Bundan başqa, hər inek və camışdan sağlanan süd ayrıca göstərilə-

müasir texnologiyaların tətbiqi uzun zəhmet və vaxt tələb edəcəkdir. Belə ki, 310,0 minə yaxın ailə və fermer təsərrüfatlarının cəmi 420-də mal-qara sayı 100-dən 2 min başa qədər təşkil edir. Təcrübə göstərir ki, nisbətən iri (en azı 50 başlıq) təsərrüfatlarda həm sənaye üsuluna keçmək, həm də yeni texnologiyaların tətbiqi nisbətən asandır.

Buna görə də bir çox qabaqcıl ölkələrdə mal-qara təsərrüfatlarında onların optimal həcmi yüksəkdir, məsələn, ABŞ-da fermer təsərrüfatlarında mal-qaranın orta sayı 50-dən yuxarıdır. Ölkəmizdə bu məsələnin həlli üçün yaxşı baza yaradılmış, Kooperasiya haqqında qanun qəbul edilmişdir.

Məlum olduğu kimi, kooperasiya bərabər həquqlu tərəfdəşləşmiş şəklində fermerləri cəlb etməklə, onlar təsərrüfat məstəqiliyklərini tam saxlayır və idarəetmə qərarlarının qəbulunda məsulidurlar. Aqrar kooperativlərə keyfiyyət müstəvisində iqtisadiyyatın vacib mexanizmi kimi yanaşdırıqda, onların inkişafı üçün dövlət stimullaşdırıcı siyaset aparır. Onlara vergi güzəştləri edilir, subsidiyalar, texnikalar verilir, bank hesabları açılır, kreditlər ayrılır. Həmçinin elmi nailiyyətlərin və qabaqcıl texnologiyaların tətbiqi üçün bütün şərait yaradılır.

Hazırda maldarlıq üzrə yaradılmış 40-a yaxın iri kompleks sənaye üsulu ilə işləyərək hər inekdən süd məhsuldarlığını ildə 4500-5 min kq-a qədər qaldırmışdır. Heyvandarlıq məhsulları istehsalı və mal-qaranın məhsuldarlığı ildən-ilə artsa da, hələlik tələbatı tam ödəmir. Keçən il hər inek və camışdan süd məhsuldarlığı 1600 kq-a qədər olmuşdur ki, bununla kifayətlənmək olmaz.

Bir sıra rayonlarda isə hər inek və camışdan il ərzində 800-1200 kq süd sağılmışdır. Əger bir ailə bir və ya 5 baş inek saxlayırsa və onlardan ildə 1200 kq süd sağılsrsa, deməli, gündəlik hər inekdən orta hesabla 4 kq süd alır ki, bu da iqtisadi cəhətdən ona heç bir fayda verməz. Hesab edirik ki, həmin təsərrüfatlarda süd sağımı düzgün hesablanmır, buzovlara içirilən südlər hesaba alınır. Əger inəyə lazımi qulluq göstərilməsə belə, o, ildə 1000-1200 kq süd vere bilər. Bütün bunlar onu göstərir ki, respublika üzrə hər inek və camışdan sağlanan südün miqdarı daha çoxdur. Bundan başqa, hər inek və camışdan sağlanan süd ayrıca göstərilə-

sə, bu rəqəm daha yüksək olardı. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi yerli təşkilatları ilə birlikdə məsələyə bir daha münasibət bildirəcəklər.

Mal-qaranın say məsələsinə gəldikdə, bazar iqtisadiyyati şəraitində bu, hər bir fermerin özü tərəfindən müəyyən edilir. Ancaq onlara izah edilmelidir ki, az məhsuldar heyvan bəsleyib ona xidmət etmək o qədər də fayda vermir. Məsələn, ölkəmizdə mövcud olan 1285,8 min ana inek və camışdan ildə təxminən 2200,0 min ton süd istehsal olunur. İqlimi və təbii şərait bizdən heç də yaxşı olmayış Israelde isə hər inekdən ildə 12200 kq süd sağıllaraq 200,0 min baş inekdən 2400,0 min ton süd istehsal olunur.

Heyvandarlıqda məhsul istehsa-

cidir, o şərtlə ki, sulu-şireli yemlərin istehsalı da artayıd.

Elmi araşdırmalara və uzun müddət aparılan təcrübələrə əsasən süd-lük malların gündəlik yem paylarında qaba yemlər 30-35 faiz, sulu-şireli yemlər 45-50 faiz (mövsümlə əlaqədar artıb-azala bilər), qüvvəli yemlər 10-12 faiz, mineral maddələr isə 1,5-2 faiz miqdardında olmalıdır. Onların süd məhsulundan asılı olaraq yemlərin miqdardında müəyyən dəyişikliklər aparmaq mümkündür. Qaba yemlərin mal-qaraya hazırlanmadan (doğranmadan, bişirilmədən, pörtəldilmədən və s.) verilməsi də öz mənfi təsirini göstərir.

Artıq ölkədə qüvvəli yem istehsal edən, onların qidalılığını artırmaq üçün tərkibini zənginləşdirən mini zavodların tikilib istifadəyə verilməsi



çonun artırılması, onun keyfiyyətinin yaxşılaşdırılması və maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biri möhkəm yem bazasının yaradılması və mal-qaranın tam dəyərli yem payları ilə yemləndirilməsidir. Düzgün yemlənmə həm də normal balaların alınması və xəstəliklərə döyünlüyü artırır, müxtəlif cinslərin yeni mühitdə iqlimə uyğunlaşmasına şərait yaradır.

Bir çox inkişaf etmiş ölkələrdə mal-qara saxlayan fermerləri yem istehsalından azad edərək, ixtisaslaşdırılmış xüsusi yemçilik fermer təsərrüfatları və ya müəssisələri fəaliyyət göstərir. Mal-qara saxlayanlar həmin müəssisələrlə müqavilə bağlayır və onları qidalılığına görə balanslaşdırılmış yemlə təmin edirlər. Vaxtile ölkəmizin bütün rayonlarındakı təsərrüfatlarda silos, senaj quyularında kifayət qədər sulu-şireli yemlər hazırlanır. Bu quyularда qarğıdalı, yem çوغunduru, küləş, yonca otu karbamidlə qarışdırılaraq basdırılır və mal-qaraya yedizdirilir. Əger ixtisaslaşdırılmış yemçilik müəssisələri (elbəttə, əsasən özəl) yaradılsara, bu problemi qismən həll etmək olar. Həmin müəssisələrə dövlət tərəfindən sub-

sidiyaların verilməsi müsbət haldır. Biz bəzən heyvandarlıqda yeni texnologiyaların tətbiqinə can atarkən heyatda özünü təsdiq edən əsulları unudur. Məsələn, zootexnikada sağlanan ineklərin ovşara getirilməsi çoxdan məlum olsa da, ondan istifadə edilmir. Belə ki, ineklərə gündəlik yemlər verilərkən onun süd məhsulu ölçülür, yemlər artırıldığça süd artır, nehayət yem artırılsa da süd eyni miqdarda qalır. Deməli, ineyin potensialı müəyyən edilir və ona artıq yemlərin verilməsinə ehtiyac qalmır.

Heyvandarlıqda en vacib məsələlərdən biri **damazlıq** işinin düzgün təşkilidir. Bütün dünyada damazlıq, baytarlıq və toxumculuq sahələri əsasən dövlətin nəzarətindədir. Bəzi yerlərdə damazlıq deyəndən ancaq heyvanların süni mayalanması nəzərdə tutulur. Əlbəttə, süni mayalanma da əsasdır və son illərdə respublikada xeyli işlər görülmüş, haqlı olaraq bu işlərin təşkili və həyata keçirilməsi üçün mərkəz yaradılmış, ona rəhbərlik Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna həvalə edilmişdir.

Son zamanlar damazlıq işləri san ki bir qədər unudulmuşdur, onun strukturları, mərkəzdə, rayonlardakı idarələri, damazlıq təsərrüfatları leğv edilmişdir. Nəticədə bir çox yüksək məhsuldar tərəficilərin, ana malların, yerli şəraitə davamlı aborigen cinslərin həm göstəriciləri, həm də özlərinin itirilmək qorxusu yaranmışdır.

Bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müxtəlif cinslər üzrə 20-yə qədər damazlıq müəssisəsi leğv edildi, səbəb də onların maliyyə cəhətdən özlərini doğrultmaması oldu. Hesab edirik ki, belə müəssisələrə kiçicik maliyyə yardımçı göstərilərsə, onlar qabaqcıl təcrübə obyektləri kimi istifadə olunaraq, hər bir heyvan cinsi üzərində elmi işlərin aparılmasına, o cinslərin qorunub saxlanmasına imkan yaradacaqdır. Belə müəssisələr həm dövlət, həm də özəl təsərrüfatların tabeliyində ola bilər.

Azərbaycan Respublikasının Milli Məclisi "Damazlıq işi haqqında" çox qiymətli Qanun qəbul etmişdir. Bu da ölkədə damazlıq işinə verilən diqqətdir, ondan səmərəli istifadə edilməlidir. **Hazırda "Aqrolizing" yolu ilə** ölkəyə xaricden yalnız iribuyuzlu mal-qara getirilir. Bu məqsədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər il

lazımı qədər vəsait ayrıılır. Gətirilən məllər fermerlərə lizinq yolu ilə verilir. Gətirilən cins heyvanların harada yerləşdirilməsi, binalar və yemlə təmin oluna bilməsi qabaqcadan müeyyənləşdirilir ki, onların gələcəkdə tələfatına yol verilməsin. Xarici ölkələrdə cins heyvan getirildikdə onların getirildiyi ölkənin (ərazilinin, yerin) coğrafi-iqlim şəraitini, torpağı, suyu, yemlərin tərkibini təşkil edən bitki müxtəlifliyi ilə heyvanların yerləşdirildiyi təsərrüfatın analoji şəraitini arasında uyğunluq olmalıdır. Məsələn, Avstriyanın Alp dağlarında və ya Almaniyanın bol yaşılmış yem sahələrində yerləşən heyvanların getirilərək respublikanın Aran rayonlarında yerləşdirilməsi yolverilməzdir.

Bu baxımdan getirilen cins heyvanların müvafiq olaraq hansı zona da yerləşdirilməsi üçün **cinslərin rayonlaşdırılması** planı işlənib hazırlanmalıdır.

Bütün dünyada heyvandarlıqda süd məhsuldarlığına görə subsidiya verilir, lakin **identifikasiya və qeydiyyat sistemi**, ilkin zootexnik uçot olmadan bunun tətbiqi mümkün deyil. Buna görə də başlangıç olaraq iri südçülüklə təsərrüfatlarında **uçot və qeydiyyat sisteminin** (elektron varianti üzrə) qurulması vacibdir.

Dünyada gedən qlobal iqlim dəyişikliklərinə nəzərə alaraq mövcud genefond nümunələri və xarici ölkələrdən gətirilən yüksək məhsuldar damazlıq materiallarının əsasında ekstremlə şəraitə uyğunlaşan yeni heyvan cinslərinin və cinsdaxili qrupların yaradılması üzrə seleksiya işləri aparılmalıdır. Bunun üçün nazirlikdə damazlıq üzrə müstəqil qurumun yaradılması gereklidir.

Bütün bu işlərin həyata keçirilməsi zootexnik və baytar mütəxəssislərin fəaliyyətindən, səriştəsindən çox asılıdır. Həm ali təhsil müəssisələrinde aldığı biliklərlə, qabaqcıl xarici ölkələrin təcrübəsini öyrənməklə buna nail olmaq mümkündür.

Bütün bu işlərin həyata keçirilməsi zootexnik və baytar mütəxəssislərin fəaliyyətindən, səriştəsindən çox asılıdır. Həm ali təhsil müəssisələrinin təcridi, xarici ölkələrin təcrübəsini öyrənməklə buna nail olmaq mümkündür.

Şübə yoxdur ki, böyük elmi və mütəxəssis potensialına malik olan Kənd Təsərrüfatı Nazirliyi, onun cavab və yeni rəhbərliyi respublikada aqrar sahələr üzrə qəbul edilmiş Dövlət proqramlarının həyata keçirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirəcəkdir.

İmran ƏBİLOV,
Əməkdar kənd təsərrüfatı işçisi,
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü.